

ATASÖZLERİ VE DEYİMLER

F

toplayan:[ali barazende \(turk\)](#)

E-mail:turkbaris2003@yahoo.com

- ❖ Fahiş faizə, batakcı müştəri.
- ❖ Faka basmak.
- ❖ Faka bastı.
- ❖ Faka goyacak danə yox.
- ❖ Fakdamı? Denədəmi ?
- ❖ Fal –fal olmak.
- ❖ Fal yalancı, gönül eylənci.
- ❖ Fala inanma,suya dayanma.
- ❖ Fala inanma, falsız da galma.
- ❖ Falçı ağzına baxan kölgəsindən gorrar.
- ❖ Falçıya getsən dua verər,həkimə getsən dava.
- ❖ Falım faldır,fərmanın allah.
- ❖ Falın fallanmış amın kılınmış.
- ❖ Faludə vurur diş sındırar.
- ❖ Fani dünyaya təməl galacak ?

- ❖ Farə(siçan) çıxtığı dəligi bilir.
- ❖ Farə(siçan) dəligə sığmamış, birdə kuyruğuna kabak bağlamış.
- ❖ Farə(siçan) düşsə başı yarıılır.
- ❖ Farə(siçan) qaçmayınca dəlik görünməz.
- ❖ Farə(siçan) gapana tutuldu.
- ❖ Farə(siçan) keçər yol olur.
- ❖ Farə(siçan) kimi bir gözü dəliktə.
- ❖ Farə(siçan) kimi dəliktən dəliyə qaçar.
- ❖ Farə(siçan) kimi qaçacak dəlik arar.
- ❖ Farə(siçan) olmadan çuval dəlməyə galxar.
- ❖ Farfaralıklı takkə kapılmaz.
- ❖ Farsın gəzəli,türkün məsəli.
- ❖ Farz durarkən sünnet boştur.
- ❖ Fatma ilə möhsünə,bir birinin bəhsinə.
- ❖ Fatmə nənə gurşığı.
- ❖ Fayda zərərin gərdaşındır.
- ❖ Fayda, zarar hamısı başında bəlli olur.
- ❖ Faydan çıxma.
- ❖ Faydasız baş ,məzarda daş.
- ❖ Faydasız baş məzara yaraşı.
- ❖ Faydasız evliyanın türbasi başına göcsün.
- ❖ Faydasız gohumdan faydalı yad yaxşıdır.
- ❖ Faydasız baş məzara yaraşır.

- ❖Faydasız dosttan faydalı düşman yiydir(ya xşıdır).
- ❖Faydasız duaya amin denməz.
- ❖Faydasız evliyanın, gubbəsi başına yıxılsın.
- ❖Faydasız hısımdan faydalı hasım yaxşıdır.
- ❖Faydasız işi ögrənmək ahmaklıktır.
- ❖Fayda-zərər hesab başında bəlli olur.
- ❖Fazil adına basır.
- ❖Fazla mal göz çıxarmaz.
- ❖Fazla mal həramsiz,fazla laf yalansız olmaz.
- ❖Fazla naz âşik usandırir.
- ❖Fazla tatlı olma, yutulursun; fazla acı olma atılırsın.
- ❖Fazla aş, ya garın ağrıtır ya baş.
- ❖Felek silləsini yemiş.
- ❖Fərsət fot eyliən ağılı dəyil,divanədir.
- ❖Fes başından fırlamak.
- ❖Fes düşdü, kəl açıldı.
- ❖Fəgir əlinə baxarsa, sən kisənə bax.
- ❖Fəgir hırsızlığa(oğurluğa) çıxmış, ay ilk akşamdan doğmuş.
- ❖Fəgir onar , onsa gülər ?
- ❖Fəgir parasız olan degil ağılsız olandır.

- ❖ Fəgır zengının(varlının) malını hesap edərəkən bır kütük çıra yakmıř.
- ❖ Fəgır adam hazır řeytan.
- ❖ Fəgırdən zalımı olmaz.
- ❖ Fəgırə axmag deyələr,kasıba gic.
- ❖ Fəgırə həmdəm gəlməz.
- ❖ Fəgırə itibar yoxtur.
- ❖ Fəgırı doyur da nə yapacađını düşünmə.
- ❖ Fəgırın ađzı ařa yetiřəndə bařı dař yetiřər.
- ❖ Fəgırın ahı,təxtidən edər řahı.
- ❖ Fəgırın alacđlısı,zəngının akrabası çox olar.
- ❖ Fəgırın arxası yufkadır.
- ❖ Fəgırın dünyası sonbahar(payız) kimi dir.
- ❖ Fəgırın ipini varlı əskitirmıř
- ❖ Fəgırın lambası ay dır.
- ❖ Fəgırın təsəlısı –ölümdür.
- ❖ Fəgırın toyuđu tək tək yumurtlar.
- ❖ Fəgırın üzü gansız özü cansız olur Güddüđu iki davar ıslıđı dađları tutar.
- ❖ Fəgırın üzü gansız,özü cansız olur.
- ❖ Fəgırın təsellisi ölümdür.
- ❖ Fəgırılıđından dəgırman bəklər, kibirlılıđindən həg alamaz.
- ❖ Fəgırlik bařa bəla imıř.

- ❖ Fəgirlik eyip dəgil, təmbəllik eyip.
- ❖ Fəhlə artsa bənnə şagird olar.
- ❖ Fəhləsən ya müddəi?
- ❖ Fəkəgin çənbərindən qaçmaq.
- ❖ Fələk adama hər zaman yar olmaz.
- ❖ Fələk bağlar .fələk açar.
- ❖ Fələk birin gırrar,birin dağıdar.
- ❖ Fələk birin gorur,birin dağıdar.
- ❖ Fələk güclü ,mən gücsüz.
- ❖ Fələk güclü ,mən gücsüz.
- ❖ Fələk kiminə davul çaldırır,kiminə dümbələk.
- ❖ Fələk kiminə kavun yedirir, kiminə kələk.
- ❖ Fələk yıxanı galdırmag olmaz.
- ❖ Fələk adama hər zaman yar olmaz.
- ❖ Fələk vakit olur adama kələk sattırır.
- ❖ Fələkə bel bağlamag olmaz.
- ❖ Fələkə çörək aparır.
- ❖ Fələkin beylə-beylə işləri çox,aslanı ac gəzdirər,tülkünü tox.
- ❖ Fələkin bir çuval gızılı var gündə birinin cibində.
- ❖ Fələkin çarxı dönər.
- ❖ Fələkin çərxi dönər.

- ❖ Fələkin gaydasıdır,dağı dağ üstündən çəkər.
- ❖ Fələkin hər günü bir havadır.
- ❖ Fələkin işinə bax ,ayıya gaval çaldırır.
- ❖ Fələkin min bir oyunu .min biridə mənim başımda.
- ❖ Fələkin zoruna heç nə kar etməz.
- ❖ Fələkin çənberindən keçmiş.
- ❖ Fələkin hər işi tərsinədir.
- ❖ Fələktən bir gün çalmak.
- ❖ Fələl yəməl keçinmək.
- ❖ Fəlik fəlik armak.
- ❖ Fəlsəfə yapmak.
- ❖ Fəna gəlməyincə iyiliyin gədri bilinməz.
- ❖ Fəna xəbər tez duyulur.
- ❖ Fənd fəndi kəsər.
- ❖ Fənd nə bilir fel ilə fənddə nə var?
- ❖ Fənər ,fələk kimi dönər.
- ❖ Fənər, fələk kimi dönər.
- ❖ Fənəri harada söndürdün ?
- ❖ Fənərsiz yaxalamak.
- ❖ Fərah ilə yenirsə soğanla ekmək, haltetmiş bağlava ilə börək.
- ❖ Fərdaya salma kimsənin kârın,nə bilirsən nə olur yarın.

- ❖ Fərə çıxdığı gəbugi tanımaz.
- ❖ Fərli –başlı.
- ❖ Fərli cücə yumurdadan bəlli olur.
- ❖ Fərli cücə yumurdadan cügüldər.
- ❖ Fərli oğul neylər ata malın, fərsiz oğul neyləsin!
- ❖ Fərmansızdır, söz dinləməz.
- ❖ Fərsiz oğuldan bir gara daş əfzəldir.
- ❖ Fərsiz övlad altıncı barmag kimidir, kəsərsən ağrıdar, saxlarsan eybəcər göstərər.
- ❖ Fərş toxuyan gilim üstə ömür sürər.
- ❖ Fərşi xabına sıxarlar.
- ❖ Fərşin ərgaşıda var, gıygaşıda.
- ❖ Fəryad ilə fiğanı ayuka çıxtı.
- ❖ Fəşgıragla camış zəmidən çıxmaz.
- ❖ Fəthali məşg verdi.
- ❖ Fəttan insanın sözündən ziyadə gözünə baxmalı.
- ❖ Fətvasını almış.
- ❖ Fətvayı anlatışa görə verirlər.
- ❖ Fəvarə nə gədər göyə galırsa genə baş üstə yerə gələr.
- ❖ Fıçı kimi.
- ❖ Fidan boylu.

- ❖ Fikir etməmiş arvad alma.
- ❖ Fikir neysə ,zikirdə odur.
- ❖ Fikir yürütmək.
- ❖ Fıkır fıkır gaynamk.
- ❖ Fikirləşən dağları aşar,fikirləşməyən düz yolda çaşar.
- ❖ Fikirsiz baş boş gabagdır.
- ❖ Fikirsiz iş boş çıxar.
- ❖ Fil fərəsidir.
- ❖ Fil gulagında yatmaq.
- ❖ Fil xortumundan düşüb.
- ❖ Fil oğlu ,fələk gəlsə başaranmaz.
- ❖ Fil pıııdığıdır,nə iyi var,nə xasiyəti.
- ❖ Fil kimi yedikçə yer, garnı doymaz.
- ❖ Fil kimi.
- ❖ Filə minib.
- ❖ Fili gulagina satır.
- ❖ Filin bir fikri var filbain min.
- ❖ Filin gücü xortumundadır,dəvənin gücü dizində.
- ❖ Fın deyib burnundan düşüb.
- ❖ Fincan kimi, gözləri eşigə fırlamış.
- ❖ Fincancı gatırlarını ürkütmüş.

- ❖ Fındıg fındıgla göt -götə versə girdəkanın bətərin dağıdar.
- ❖ Fındığı ye, xərmənini sorma.
- ❖ Fink atmaq.
- ❖ Fır fır fırlıdamak.
- ❖ Firavun inadı.
- ❖ Firavun kimi sözündən dönməz.
- ❖ Fırça atmaq.
- ❖ Fırgatın sonu vuslattır.
- ❖ Fırıldaxçı.
- ❖ Fırıldak çevirdi.
- ❖ Fırın kürəyi.
- ❖ Fırına varan islənir, suya varan ıslanır.
- ❖ Fırıncının çocuğu aç dolaşmış.
- ❖ Fırsat əldəyəkən sürün devranı.
- ❖ Fırsat hər zaman ələ keçməz.
- ❖ Fırsat düşkünü.
- ❖ Fırsat iyi(yaxşı) ilə kötünün(pisin) mihəng idir.
- ❖ Fırsat yoxsulu.
- ❖ Fırsat,rüzgara bənzər marifət onu keçərkən tutmalıdır.
- ❖ Fırsatı gənimət bilməli.
- ❖ Fırsattan istifadə.

- ❖ Firsət ganadlı guşdur, əldən buraxdın uçar.
- ❖ Firsət yaşırır.
- ❖ Fırtdayıb burnundan düşüb.
- ❖ Fırtına salmaq.
- ❖ Fırtınada mahya gəndili kimi sallanır.
- ❖ Fisat başı.
- ❖ Fisat kumkuması.
- ❖ Fiskos etmək.
- ❖ Fısrıq girib ət govduşuna.
- ❖ Fıstıki makam ağır ezgi.
- ❖ Fıstıki kimi.
- ❖ Fişəng divandandır.
- ❖ Fişgənə çıxtığı gabuğu bəğənməzmiş.
- ❖ Fişgırağla doğuz darıdan çıxar.
- ❖ Fit deyib burnundan düşüb.
- ❖ Fıtdırmaq.
- ❖ Fitil fitil burnundan gəldi.
- ❖ Fitili aldı.
- ❖ Fitili alırkən mumu söndürür.
- ❖ Fitnə salmaq.
- ❖ Fitnə yaradan canın fitnədə goyar.
- ❖ Fitnə yola salmaq.
- ❖ Fitnə olan yılanə bənzər, uyandırmamalı.
- ❖ Fitnəlikdə başıvı saxla, səlamətlikdə malıvı.

- ❖ Fitnəlikdə canın saxla, igitlikdə Bşını.
- ❖ Fiy yutmuş toyug kimi düşünüyör.
- ❖ Fol yox yumurta yox.
- ❖ Fol yox yumurta yox çök tayugum çök.
- ❖ Fol yox, ortada yumurta yox.
- ❖ Foyasi meydana (ipligi pazara)çixmak.
- ❖ Foyasi meydana çixmak.
- ❖ Foyası meydana vurdu.
- ❖ Fuəra gəlbinə hər kim toxuna ,toxuna sinəsi allah oxuna.
- ❖ Fugara acanda, bayram çeşidi ağına gəlir.
- ❖ Fugara: "Ondum" demiş , şeytan: "mən öldüm mü?" demiş.
- ❖ Fugaradan sakın geç, devlətliyə dokun geç.
- ❖ Fugaralara verən Allaha verir.
- ❖ Fugaranın cebi boş, gönlü doludur.
- ❖ Fugaranın galacax senesi olmasa, hali yamandır.
- ❖ Fugaranın galacax sənəsi olmasa, hali yamandır.
- ❖ Fugaranın şaşkını, bəyaz giyer gış günü
- ❖ Fugaranın tami da, fukaraya (dəli) olur.
- ❖ Fugaranın ahı tahttan indirir şahı.

- ❖ Fugaranın başı ucunda oturmaktan zengin in ayağı ucunda ölmək yaxşıdır.
- ❖ Fugaranın toyuğu, zənginin(dovlətlinin) atı gıymətli olur.
- ❖ Fugaraya "kimdan aldın", zəngina "xeyırlı olsun derlar.
- ❖ Fugaraya daş, yoxuşda yetişir.
- ❖ Fugarayı dəvə üstündə ılan ısırır(çalar).
- ❖ Fugarayı yaşatan mâlixülyadır.
- ❖ Fukara babası.
- ❖ Fukara gəlbinə hər kim dokuna, dokuna si nəsi Allahokuna.
- ❖ Fumis etmək.
- ❖ Fuzulu atdılar çəhəndəmə, dedi:odunu yaşdır.
- ❖ Fuzulu tanımaga görə.
- ❖ Fursət əldəykən yaxşılıg eylə.
- ❖ Fürumâyedən kərəm olmaz.
- ❖ Fürumâyənin lütfundan, asilin kahrına kaç.
- ❖ Fütur gətirməmək.
- ❖ Fütur gətirmə, fütursuzluk etmə.
- ❖ Fütüvvət ərlərə yaraşır.

Gəcil

<http://www.Gajil.20m.com>